

## MÜXTƏLİF AMARANT NÖVLƏRİNDƏ ÜMUMİ ZÜLALIN VƏ ZÜLAL FUNKSIYALARININ TƏDQİQİ

**K.Ş.Daşdəmirov, Ş.A.Əmirov, T.Y.Abbasova, T.Q.Kərimova**  
*Azərbaycan Dövlət Ağrар Universiteti*

**Açar sözlər:** amarant, çiçək, gövdə, ümumi zülal fraksiyaları elektroforez

Müasir dünyada əhalinin sürətli təbii artımı, biomüxtəlifliliyin azalması, elmi texniki tərəqqinin artması əhalinin qidaya olan tələbatının ödənilməsinə də problemlər yarada bilər. Bunun üçün yüksək məhsuldarlıqla malik, xəstəliklərə dözümlü tərkibi zülallara və vitaminlərlə, mineral maddələrlə, zəngin olan bitkilərin becəriləməsi elmi və parktiki cəhətdən sərfəli olar. Bu məqsədlə amarant bitkisində istifadə tam məqsədliyindən ibarətdir.

Amarantın (amarantus) vətoni Mərkəzi və Cənubi Amerika olmuşdur. Həmin yerlərdə uzun illər amarant paxtalı bitki hesab edilmişdir. Asiya qəsində amarant Hindistanın, Pakistanın, Nepalın və Çinin dağ tayflarının əsas dənli və tərəvəz bitkisi kimi geniş yayılmışdır. Azərbaycanda isə XIX əsrin sonunda peyda olmuş və yemək üçün səbzəvatın hazırlanmasında geniş istifadə olunmuşdur. Hazırda Amerikada Mərkəzi Amerikada, Çində Yaponiyada amarantın tədqiqi işi ilə məşğul olan yüzlərlə elmi-tədqiqat institutları fəaliyyət göstərir. Artıq bir çox ölkələrdə bu bitki mədəni tərəvəz bitkisi kimi istifadə olunur. Yem rasionuna amarantın yonca və sorgo ilə qarışığının daxil edilməsi mal-qaranın bala vermək sayını, məhsuldarlığını, xəstəliklərə dözümünü artırır və maya dəyərini aşağı salır. Hündürlüyü 1,5- 2,0 m-ə qədər çatan bu bitkinin gövdəsinin diametri 6-8 sm, bir bitkinin orta kütləsi 3-4 kq qədər göstəriciyə malikdir. Respublikamızın iqlim şəariti imkan verir ki, il boyu amarant bitkisi becərilsin [1].

**Materiallar və metodlar.** Tədqiqat ADAU-nun tədris-təcrübə sahəsində aparılmışdır. Mart ayının or-

talarında şumlanmış torpağa 3 sm dərinliyində cərgə-arası 15 sm məsafəsində amarant toxumu əkilmişdir. 10 gün müddətində ilk cürcətilər baş qaldırır. Cərgəarası becərmə bitkilər 8- 10 sm olduqda başlamışdır. Cüt əmələgəlmə fazasında cərgələrdə seyrəltmə aparılmışdır. Amarant bitkisi inkişaf etdikcə tərkibi zənginlaşır mineral maddələrin miqdarı artır.

Müxtəlif vegetasiya mərhələlərində ümumi zülali və zülal fraksiyalarını öyrənmək üçün çiçəkdən, yarpaqdan, gövdədən nümunələr götürülmüşdür. Nümunələr ADAU-nun kimya kafedrasında quruducu şkafda  $105^{\circ}\text{C}$  - də quruhava halına getirilmiş və bufer məhlulda homogenat hazırlanmışdır. Hazırlanmış nümunələr Louri üsulu ilə təyin edilmişdir. Bu üsul Feling reaktivi ilə təsir etməklə rəngli birləşmələr alınmasına əsaslanır. Alınmış rəngli birləşmələrin Foto Elektro Kolorimetrdə (FEK) işıq sindirma əmsalı tapılır və müəyyən edilmiş formula əsasən amarantda ümumi zülalın  $\text{q}\%-\text{l}\%$  miqdarı hesablanır. Zülal fraksiyaların ayrılması poliakul amid gelində (PAAG) elektroforez üsulu ilə təyin olunmuşdur. PAAG plastinkası üzərində alınan ayrı-ayrı elektroforeqrammalar (EF) densitometr vasitəsilə hesablanmışdır [2].

Tədqiqatın nəticələri və müzakirəsi. Tədqiqatımızda əsasən 5 növ: Xarkovskiy, Ultra, Lera, Sem, Baqrayanaya amarant növündə aparılmışdır. Aşağıdakı cədvəldə Xarkovskiy bitksində bütövlükdə və onun vegetativ üzvlərində (yarpaq, çiçək, gövdə) ayrılıqda ümumi zülalın miqdarı və zülal farksiyaları göstəricilər verilmişdir.

Xarkovskiy Amarant bitkisində ümumi zülalın və onun farksiyalarının miqdarı ( $\text{q}\backslash\text{kq}$ )

Zülal fraksiyaları	Gövdədə	Yarpaqda	Çiçək	Bütov bitkidə
Albuminlər	37,96	35,48	34,41	38,41
Postalbuminlər	6,82	6,74	6,61	8,92
Transferinlər	10,54	10,41	9,86	10,84
Seruloplazmalar	3,22	2,88	2,64	3,48
$\beta_2$ – globulinlər	5,48	5,42	3,84	5,78
$d_2$ - makroglobulinlər	6,12	5,84	5,42	6,29
$\beta$ - lipoproteidlər	7,98	7,82	7,80	8,01
j- globulinlər	6,84	6,80	6,21	6,96
Ümumi zülal	84,96	81,3	76,79	88,69

Disk-elektrofarez üsulu PAAG-də müxtəlif bufer məhlullardan istifadə etməklə onların müxtəlif sürətlə daşınmasına əsaslanır. Bu məqsədlə işlədirən bufer məhlulları müxtəlif tərkibə və pH-a malik olurlar [3]. Daşıyıcı rolunu isə gelin ayrı-ayrı təbəqələri yerinə yetirir. Zülalların ardıcılıqla ayrılması onların molekul kütləsindən, molekulların ölçüsündən, həllediciyə təsirindən və elektrik sahəsindəki yükündən asılıdır.

Cədvəldən göründüyü kimi amarantın ayrı-ayrı vegetativ orqanlarında ümumi zülalın və onların fraksiyalarının miqdarı müxtəlif dərəcədə yayılmışdır. Belə ki, albuminlər amarantın gövdəsində 37,96 q\kq təşkil ediyi halda yarpaqda və çiçəkdə müvafiq olaraq 2,48 – 3,55 q\kq azlama müşahidə olunmuşdur. Bütov bitkidə isə çoxalma müşahidə olunmuşdur. Albuminlər tərkibində 19- a yaxın aminturşusu saxlayan suda həll olan sadə zülaldır [3].

Transferinlərin miqdarı albuminlərdən başqa digər farksiyalaradan 9-10,84 q\kq arasında tərəddüd etməklə çoxluq təşkil edir.

Amarantın tərkibində olan zülal fraksiyalarından azlıq təşkil edən seruloplazmanın fraksiyasıdır. Bu zülal transferin zülalından 7 q\kq, postalbumin zülal fraksiyasından isə 3 mq\kq-a qədər azlıq təşkil edir. Seruloplazmin zülal fraksiyalarının miqdarı müxtəlif vegetativ orqanlardan miqdarda yayılması o qədər də fərqli deyildir [4].

Qlobulinlər təbiətdə albuminlərlə birlikdə bitki aləmində geniş yayılmışdır. Qlobulin zülalında bitki aləmində geniş yayılmışdır. Qlobulin zülalında 14-dən 19- a kimi orqanizm üçün əhəmiyyət kəsb edən çoxluq təşkil edən aminturşular: lizin, valin, qlutamin turşusu, treonin, serin vardır.

1. Babayev H.Q, Qurbanov U.Ə. Amarant bitkisinin bioloji tədqiqatlarında model bitki olaraq istifadə olunmasının əhəmiyyəti. Akademik Cəlal Əlirza oğlu Əliyevin 90 illik yubileyinə həsr olunmuş Respublika Elmi- Paraktik konfransının materialları. Gəncə: 2018
2. K.Ş.Daşdəmirov, N.M.Yusifov., Qanda Zülal fraksiyalarının təyin üsulları. Gəncə: 2012
3. K.Ş.Daşdəmirov, Ş.A.Əmirov, T.Y.Abbasova Amarantın növlərinin müxtəlif vegetasiya mərhələlərində amin turşuların tədqiqi. Akademik Cəlal Əlirza oğlu Əliyevin 90 illik yubileyinə həsr olunmuş Respublika Elmi- Paraktik konfransının materialları. Gəncə: 2018
4. Дашдамиров К.Ш. Юсифов Н.М. Амиров Ш.А Керимова Т.Г. Изменение химического состава молока при кормление амарантом. Актуальные научные исследования в современном мире. Выпуск 4 (36) часть 5 Переяслав – Хмельницкий. 2018
5. Дашдамиров К.Ш. Юсифов Н.М. Амиров Ш.А Урожайность и биохимическое особенности адаптированных сортов амаранта в условиях Азербайджана. Colloquium journal. Warszwa Polska 2018
6. Шмамко Н.А., Росляков Ю.Ф. «Бессмертный амарант; Пищевые ингредиенты сырья и добавки, 2004 №1, стр. 71...75

Qlobulinlərdə azlıq təşkil edən metionin, sistin və izoleysin vardır. Albuminlərdən fərqli olaraq qlobulin tərkibli qlesinlə zəngindir. Qlobulinlərin ən əhəmiyyətli nümayəndələri  $\alpha$ ,  $\beta$ , və  $\gamma$  qlobulinlardır. Amarantın vegetativ orqanlarında qlobulin zülal fraksiyalarından çoxluq təşkil edən  $\gamma$  qlobulindir. Bu fraksiyaların miqdarı bütov bitkidə üstünlük təşkil edir. Belə ki,  $\gamma$  - qlobulin zülal fraksiyasının bütov bitkidə miqdarı çiçək, yarpaq, və gövdədə  $\gamma$  qlobulin fraksiyalarından müvafiq olaraq 0,75; 0,16; q\kq miqdardında çoxdur. Qlobulin fraksiyalarından miqdarına görə sonrakı yeri  $x_2$  makro qlobulin fraksiyası tutur. Bu zülalın miqdarı amarantın bütov bitkisində  $\beta_2$  qlobulin 0,51 q\kq çoxdur. Analizin gedişində mürrəkəb zülal  $\beta$ - lipoproteid zülalı nəzəri cəlb edir.  $\beta$  lipoproteid zülalı sadə zülallarla lipidlərin əmələ gətirdiyi mürəkkəb zülallardır ki, amarantın tərkibində geniş yayılmışdır. Amarantın hücүyrəsində sitoplazmada, mitoxondriyada quruluş funksiyası yerinə yetirərək madələr mübadiləsində mühüm rol oynayır [5].

$\beta$ - lipoproteidlərin miqdarı bütov bitkidə: secuplazminə,  $\beta$  qlobulinlərə,  $\alpha$  makroqlobulinlərə,  $\gamma$  qlobulinlərə nisbətən müvafiq olaraq 4,53 q\kq; 3,23 q\kq 17,2 q\kq və 1,05 q\kq çoxluq təşkil edir. Transferinlərə nisbətdə isə  $\beta$  – lipoproteidlər 2,83, q\kq miqdardında azdır [6].

**YEKUN.** Elmi tədqiqat işləri nəticələrinə əsasən qeyd etmək olar ki, amarant bitksi quraqlığa xəstəliyə döyümlü olmaqla bərabər müxtəlif vegetasiya mərhələlərində gövdəsində, yarpağında, çiçəyində bütov bitkidə zülal fraksiyalarının miqdarı zəngindir. Hətta süddə olan zülal fraksiyalarını bəzi hallarda üstələyir. Bu səbəbdən insanların və heyvanların qidalanmasında geniş istifadəsi məqsədə uyğundur.

## **ƏDƏBİYYAT**

**Investigation of total proteins and protein functions in different types of amaranth**

**K.Sh.Dashdamirov, Sh.Amirov, T.Y.Abbasova, T.Q.Karimova**  
*Azerbaijan State Agrarian University*

**SUMMARY**

**Key words:** *amarant, flower, hull, electrophoresis of total protein fractions*

Quantitative and quantities of protein and protein fractions in flower, as well as butane herb were studied in 5 varieties cultivated in Azerbaijan: Xarkovskiy, Ultra, Lera, Sem, and Baqrayanaya amaranth species, and the results of our researches it has been established that the leaves, blossoms and horns of the amaranth plant, which possess high photosynthesis capabilities, are rich in total proteins and protein fractions, and make up for the composition of other fodder plants. This plant can be used extensively as a feed fodder, as well as in feeding people.